

VƏTƏNİMİZİN AZADLIQ TARİXİ QORXMAZ CƏNGAVƏRLƏRİMİZİN QANI İLƏ YAZILMIŞDIR

Əvvəl ötən sayımızda...

Şükürler olsun ki, Füzuli istiqamətindən na şəhid, nə də yaralımız oldu. Xüsusi təyinatlı qüvvə kimi mühüm tapşırıqların icrası bizim üzərimizə qoyulurdu. Gösterilən etimadı mərdanə qəbul edir və qısa zaman içərisində düşməni qazına qəltən atıldı. Bir müddət Qaraxanbəyli kəndindən axan çay kənarında 2 gün dincəldik. Sonra Dilağarda kəndinə göndərildik. Məlumat verildi ki, düşmənə təmas xəttində xeyli döyüş texnikamız yiyəsiz haldadır. Yeni qəfi geri çəkilmə zamanı döyüş texnikalarını çıxarmaq mümkün olmamışdı. Biz lazımı hazırlıq işi gördük. Səherin gözü açılar-açılmaz düşmənin başının üstündə oldu. Strateji bir postu əle keçirdik. Hərbi qənimet kimi 2 ədəd minaataın, 7 ədəd avtomat silah və bir ədəd UAZ maşını götürdük. Düşmən bizi mövqelərimizi artilleriya atəsi-nə tutdular. Bir qədər geri çekildik. 2 nəfərimiz şəhid oldu. Biri qaxlı igidimiz Mehdi idi.

Veysəlli kəndinin düşmən elin-dən alınması barede aldığımız plan üzrə hazırlıq tədbirlərimiz yaxşı icra edildi. Düşmən gözle-mədiyi mövqedən ağır zərbə aldı. Bir igidimiz bu döyüsdə şəhidliyə qovuşdu. Əsas uğurumuz o oldu ki, ermənilərin bir bazasını oda-bələdik. Həmin baza Xuxarı Veysəlli ilə Aşağı Veysəlli arasında yerləşirdi. Həmlə edən zaman düşmənin Niva maşının minaa-tanla vurduq. Odladığımız bu ma-şın sürünləndə iri kolların arasına düşdü. Sürütünən ölüyüünü, ya-xud sağ qaldığını dəqiqləşdirməye imkan olmadı.

Kəndin kənarında Davidyan adlı varlı bir erməninin bağı vardı. Bu bağı bir göz qırıpmında müha-sirəyə alırdı. Tən orta sahədə eze-mətləi bir ev ucaldı. Əfsus ki, bağda elimiz bir dişa da keçmedi. Hər şey dağınıq bir veziyətə düş-müşdü. Veysəlliye girməzdən əv-vəl güclü müşahidə işi apardıq. Ermənilərin nə qədər qüvvəsinin olmasına öyrənmək istəyirdik. Eh-timallarımız düz çıxdı. Kənddə erməni qalmamışdı.

Yenə Horadızə qayıtmalı olduq. Bir heftədən sonra Kuropatkino kəndinə göndərildik. Strateji bir yüksəkliyi əle keçirdik. Düşmənə kömək üçün çoxlu sayıda qüvvə gəldi. Qüvvələr nisbəti onların xeyrinə olanda geri çəkilmək məc-buriyyəti qarşısında qaldıq. Dö-yüşü yoldaşımız Ələkbərov Nə-zim yüksəkliyin alınması zamanı ayağından gülle yarası aldı. Yaxşı ki, imkan daxilində onu öz atəş xəttindən təxliyə edə bildik. Bu za-man bize güclü məqavimət göstə-reñ 6 dəğəri, necə deyərlər, çətin olsa da, cəhənnəmə göndərdik. 5 gün təməffüs imkanı əldə etdik. Yenidən Horadızə göndərildik. Növbəti dəfə 2 yüksəklik uğrunda

döyüşə atıldıq. Bir yüksəkliyin ya-macında erməni çadırı vardı. Ele zənn etdik ki, içərisi düşmən qüvvələri ilə doludur. Onu hədəfa ala-raq mərmi altına saldıq. Keşfiyyatçılarımız məlumat verdilər ki, mer-mi atəsi altında nədənse yalnız bir dişa gəbermişdi.

Mən maskalanmış bir yerde et-rafı müşahidə edərək minaatanla-ra koordinatları göndərirdim. On-lar hədəflərin çoxunu görə bilmir-dilər. Amma mənim köməyim sa-yasında tuşlama işi yaxşı nəticə verirdi. Bir erməni çadırını da yox etdik. Mərmi çadırın qabağına düşsə də, etraf iti qəlpələrlə cılık-ləndi. Çadırın bir diğəri sürüye-sürüye çıxardılar. Deyəsan, ölmüşdű. Digeri ayağını çəke-çəkə yeriyirdi. Əksər diğərlər bir-birinə kömək etmədən qaçdırılar. 6 mərmi atəsimizdən sonra bir erməni tan-ki geldi və bizi vurmağa başladı. Bir atəş snayperin lüləsini aypara kimi əymışdı.

Ateşlər dayandıqdan sonra biz Horadızə qayıtdıq. Bir neçə dəfə yerdeyimət etdik. Daha sonra Ağ-dərəyə göndərildik. Drambon kəndini düşmən qüvvələrindən temiz-lemek tapşırığı verildi. Komandırız Əzizəqə Qəni-zade hərbi xərite üzərində hückum planımızı layihə-ləndirdi. 30 nəfər döyüşümüzün hər biri ayrıca tapşırıq almışdı. Şərti işarələrə əsasən bir-birimizi himaya edərək irəlilədik. Güclü qarşılardırı omadı. Ona görə ki, keşfiyyat işini yaxşı aparmışdıq. Erməni postlarını yerindəcə sus-durdurduq. Bizden əvvəl burada dö-yüşən əsgərlərimizin cəsədlərinin tapdıq. 3 əsgərimiz şəhid olmuşdu. İkisi ise yaralı idi. Ermənilər həmin cəsədləri nadənse təhəfir etməmişdilər. Görünür, imkanları olmayıb. Sağ qalan ermənilərin bir qismi bir evin həyətindən gizlənmişdi. Bizi görəndə yalvardılar ki, onları öldürməyik. Biz insanlığımızı göstərdik. Kəndi əle keçirdikdən sonra yüksəkliklərdə postlar quardıq.

Axşam çağlı komandır Əzizəqə Qəni-zade məni döyüşü yoldaşımız sumqayıtlı Ədalətə bir yerde həmin kəndə keşfiyyata göndərdi. Biz kəndi gezdim. Məktəbə girən-de bir hərbi xərite tapdım. Sözün açığı, mən o zaman hərbi xəritəni yaxşı bilsəmirdim. Xərite erməni di-lində qeyd edilmişdi. Amma rus dilində də müyyən göstərişlər ya-zılmışdı. Xəritədə Azərbaycan 3 hissəyə bölünmüştü. Ehtimal ki, bir hissə Rusyanın, bir hissə Er-mənistanın, bir hissə də İranın pa-yına düşürdü. Axi, arxalı köpək ki-mi ermənilər yalnız onların hüneri hesabına bize hürdürlər.

Kəndi tamam gedzdi. Bir erməni də gözümüze dəymədi. Amma erməni evlərində olan yeməkləri məcburan götürdü. Çünkü çox ac-mışdıq. Yeməkləri getirib silah-daslarımızla birgə yedik. Hiss edi-lirdi ki, ermənilər kənddən çıxdan

çixmamışdır. Elə ev vardı ki, hat-ta cibində patron olan gödekçəsini atıb qaçmışdı. Həmin gödekçəni qənimet kimi özümə götürdüm.

Səher tezden hücuma keçərək Pogosomer kəndini düşməndən temizlədik. Öyrendik ki, Əldən yüksəkliyində erməni qüvvəsi çıx-dur. Hərbi qənimet kimi götürdü-yümüz RLS-in mühərriki yararsız hala düşüyünə görə istifadəsiz qaldı. Komandır Əzizəqə Qəni-zadenin başçılığı ile Əldən yüksəkliyinə keşfiyyata getdik. Kartof ekimli sahəyə girəndə düşmən bizi gördü və minaataın bizi hə-dəfə alırdılar. Xoşbəxtlikdən mərmi-lər bir qədər aralı yerde partladı. Bəzən komandır meni qorumaq üçün əlini başına qoydurdu. Siğna-caq yerləri olduğuna görə zərər çəkmədi. Hədəfə alındığımızı nə-zərələrə alaraq məcburən geri çəkil-məyə başladıq.

Bizim hərbi hissəmizə təkcə Drambon kəndinin alınması tapşırılmışdı. Amma biz eləvə olaraq bir neçə yüksəkliklər də əle keçirdik. Növbəti hərbi əməliyyatımız Laçın rayonunda keçirildi. Laçının Ərlikli kəndinə Kəlbəcər tərəfdən gəldik. Ərlikli kəndində 1-2 gün tə-lim keçdik. Sonra yavaş-yavaş kəndlərə girməyə başladıq. Axırıncı kəndimiz Vaqazın oldu. O kənd-lərin heç birində erməni yox idi. Biz irəlilədikcə ermənilər telaşa düşüb qaçdırılar. Çünkü biz burın-ka baxanda onların qaçğını gö-rürdük. Vaqazın kəndində gecə saat 04.00 radələrində bize əmr geldi. Bir texnika ilə yox, piyadə hərəkət edirdik. Şəxsi heyet 60-70 nəfərdən ibarət idi. Şiriyev, Aydin, Abbasov Ramiz, İbrahimov Azər bize rəhbərlik edirdilər. Verilmis əmər əsasən Şuşa tərəfə getməli idik. Bir yüksəkliyi asanlıqla fəth etdik. Di gel ki, ermənilər gözümüzə dəymirdi. Bizdən sağ cinahda Saribaba yaxınılında Vudraq adlı bir zabitin əsgərləri vardı. Biz həmin yüksəkliye gəlib çatdıq. Aş-ağıda Turabxan kəndi yerləşirdi.

Keşfiyyat qrupumuz xəber getirdi ki, ermənilər kənd orta məktəbinin kitabxanasındaki kitablarımızı çö-lə atıblar. Kitaba vurulmuş möhr-dən müyyən etdik ki, həmin kend Turabxan kəndidir. Elə keçilməz yollardan getmişdik ki, oradan o kəndə yox idi. Bir tərəf həndə yetişə bildik. Bizi kəndən keçəndə ermənilər kartof yiğirdilər. At ilə kartof yiğməgə gəlmışdilər. Bizi görən kimi ermənilər qaçdırılar. Onla-ri atəş açmadıq. Çünkü keşfiyyat üçün gedirdik. Həmin ərazidə yalnız kiçik miqyaslı bir döyüş aparıldı. Rabitə aparati məndə olduq-nuna görə səsi mən eşidirdim. Bi-zən 1 nəfər ayağında yaralandı. Vertolyotumuz vaxtında gəlib onu təxliyə etdi.

Sonra Təqik kəndinə yollandıq. Dedilər ki, bu kəndle Laçın arasın-da köprü var və o köprü partladılmalıdır. Çünkü düşmənin döyüş teknikaları oradan keçirdi. Koman-dirimiz başda olmaqla 1 nəfər yerli bələdçinin köməyi sayesində körpünü partlatmağa getdik. Sa-hərə yaxın əmri yerinə yetirdik. Mən yüksəklikdə oturub etrafı mü-sahidə edir və rabitə vasitəsilə operativ məlumatlar verirdim. Əm-ri yerinə yetirdikdən sonra Qozlu kəndinə qayıtdıq. 4 gün sonra əmr geldi ki, Təqik kəndi ermənilərden azad olunmalıdır. Keşfiyyatın mə-lumatlarına görə o kənddə 2 ədəd tank, 4 ədəd PDM və 100-ə yaxın erməni qüvvəsi vardı. Komandır başda olmaqla mən, Səlim və di-ğer iki döyüş yoldaşımla meşənin içərisində yaxşı maskalanmış bir mövqə seçmişdik. Komandır Təqik kəndini ermənilərden təmizləmek üçün plan qururdu. Komandır dedi ki, diğərlərin arasında güclü vah-i-mə yaratmalıyıq. Ona görə də kənd hər tərəfdən atəş tutuldu. Ermənilər bu sayaq fasiləsiz hü-cümən qorxaraq silahlarını qo-yub qaçdırılar. Birce tank və PDM-ləri kənddən çıxa bildi. Minaata-nları yiyəs qalmışdı. Düşmən tan-kları atəş aça-aça geri çəkilirdi. Bir mərmi bizdən 10 metr aralı bir ye-re düşdü. Yaxşı ki, men qəlpə ya-xalamadı, amma zərəbə dalğası görüb yere çırıldı. Döyüş çox çək-mədi. Ehtiyat qüvvəsi azalan düş-mən qaçmağa üz tutdu.

Tankın zərbe dalğasının təsiri məni yaman ağır vəziyyətə salı-mdı. Təcili olaraq hospitala gönü-dərildim. Bir heftə müalicə olun-duqdan sonra yenidən Qozlu kəndinə qayıtdım. 1992-ci ilin noyabr ayında komandırımız Əzizəqə Qəni-zade lazımı döyüş təcrübəsi qazandığına görə "N" sayılı motoatıcı briqadının komandırı təyin edildi. Bizim yeni komandırımız Abbasov Ramiz oldu. Bundan sonra biz Laçının Pircahan kəndinə göndərildik. Sonra sehhətimdə yaranmış problemlə bağlı hərbi xidmətimi on xəttə davam etdirə bilmedim və arxa cəbhəyə keçirildim..."

Hər bir Azərbaycan vətəndaşı yaxşı bilməlidir ki, düşmən üzərin-de qələbəmiz asanlıqla başa gəl-məmişdir. Vətənimizin azadlıq tarixi qorxmaç cəngavərlərimizin qanı ilə yazılmışdır. Bu gün üzərinde qürurla gəzdiyimiz Vətən torpağı mərd əsgərlərin hüneri he-sabına qorunmuşdur. Ana yurdumuzun hər qarışığını daimi göz bə-bəyimiz kimi mühafizə etməliyik. Unutmayaq ki, dünənimizi bilmə-dən sabaha doğru addımlamaq sehərə kor-korane su tapmaq sevdasına bənzəyir. Vətənin azadlığı və onun qorunması üçün atılan hər bir addım Vətənin vər-olması deməkdir və Vətən varlı-glı isə bizim varlığımızın təsdiqidir.

Gülnar BƏŞİR ROVA
Azərbaycan Hərb
Tarixi Muzeyinin
tədqiqatçı-əlmə işçisi